



...Rütbəsi leytenant olan Teymur Abbaslı ehtiyata buraxılmışdı. Sentyabr ayının 27-də Ali Baş Komandanın xalqa müraciətini eşi dən Teymurun sevincində uçmağa qanadı yox idi. Gözleri yaşarmışdı. Əger uçmağa qanadı olsayı o dəqiqə, o an cəbhəyə ucar, düşmənə döyüş girdərmişdi və girdi dəg.

O, könüllü olaraq cəbhə bölgəsinə sentyabrda - döyüşlərin şiddetlən-

Yazıcı-jurnalist Firuzə Bəyymədqızı (Əsədullayeva)

Ana, məni Vətənçin,
Dünyaya getimisən.
Mən da Vətən borcumu,
Yerinə yetirmişəm.

Sənə son sözüm budur,
Ağlama, canım ana,
Sənin qurbanın olum,
Ağlama yana – yana.

Vətənimdən güc aldım,
Qartal kimi uğurraq
Şəhidliyinə ən ali,
Zirvəsinə ucaldım...



Burda yerim çox rahat,
Anacan ailəm sənə,
Bir də qardaşlanma,
Amanatdır, amanat.

Balaca güllərimə,
Sən ver hər zaman öyd.
Onları da Vətəne,
Sevgi ruhunda böyük!..

Teymur Feyruz oğlu Abbasov 1981-ci il fevral ayının 25-də Bakı şəhərində dünyaya göz açıb.

Azərbaycan Ordusunun leytenantı olan Teymur Abbasov 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğali altında olan arazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpə olunması üçün başlanan Vətən Mühəribəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi.

Teymur Abbasov oktyabrn 12-də Xocavənd döyüşləri zamanı Hadırı istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyü nəmin edilməsi uğrunda döyüş eməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərflə yerine yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Abbasov ölümündən sonra "Vətən Uğrunda" medali ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparan döyüş eməliyyatlarına qatılan şəxsi igidiyi və sücaeti nümayiş etdiridiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Abbasov ölümündən sonra Füzulinin azad olunmasına görə" medali ilə təltif edilib.

di. Göz yaşları üzünü islatmağa başladı.

Dəfələrlə ondan müharibəyə, odun-əlovun içina getməməyi xahiş edilmiş ana. Sonuncu dəfə bu sözləri yenə də təkrarlayan anaya – "Məni, seçim qarşısında qoyma, ana, on-suz da Vətəni seçəcəyəm" -deyib.

Hər dəfə de - "Men Vətən uğruna şəhid olacağam – deyirdi. Elə bil ki, şəhidlik onun arzusu idi. Anası ondan bu barədə danışmamağı xahiş etdiğdə isə o -

"Ehhh, ay ana sən bilmirsən ki, şəhidlik necə gözəl bir şeydir, necə bir ucalıqdır" - deyirmiş.

Başxanım ananın çətinliklə nəfəs

var. Bir az da sadələv idi. Hər kəs özükimi inanır, özü kimi biliirdi. Sevinəndə köküne qədər sevinir, əsəbileşəndə de göküne kimi əsəbileşərdi. Məğlubiyyəti heç vaxt qəbul etmirdi. Adı stolüstü oyular oynadığımız zamanı da uduzanda əsəbileşərək, stolu tərk edər, daşları dağıdırdı.

Teymur Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirerek uzun müddət də İran sefirliyinin ictimai Əlaqələr şöbəsində işləməyinə baxmayaraq, həmisi zabit olmaq arzusunda olub və oldu da.

2003-cü ilde Gəncə şəhərində əsgərlik borcunu yerine yetirdiyi zaman canfəşanlıq edərək Süssüsə Tə-

lə de olsa sənədlər tapıldı. Ona -artıq sənədlərin tapıldı, get 3-4 gündən sonra sənəcəgirəcəq -deyiblər. O isə razi olmayıraq sənədlərinə möhür vurdurub. Sonra evə gelərək təntənəli şəkildə sabah saat 5-də artıq gedirəm -dedi.

Hamımızın ürəyində bir ağın var id. Elə bil ki, orun şəhid olacağını hiss edirdi.

O özü də şəhid olacağını bilirdi. Elə də oldu, o şəhidlik zirvəsinə ucaldı.

-Axıncı dəfə bizim görüşümüz Tağıyev qəsəbəsindəki hərbi hissədə oldu.

O demirdən düzəldilmiş çəpərin o tərəfində biz isə bu biri tərəfində idik. Orda onuna sağıllaşdıq, birləşdə fotolar da şəkirdik. Bu bizim onunla son görüşümüz oldu –deyə Turul dərindən bir ah çəkdi.

Həmisi evə zəng edib həyat yoladaşı, uşaqlarla danışmış Teymur. Sonuncu dəfə oktyabrın əvvəllerində həyat yoldaşına zəng edib, mühüm bir eməliyyata gedəcəklərini, eve 1-2 gün zəng vura bilməyeciyini bildirib. Amma gedəcəkləri eməliyyatın detallarını aşıqlamayıb. Ondan 1 gün zəng gelmeyib. 2-ci gün isə şəhidlik xəbəri gəlib.

Bacısı Türkən xanım:

Bir müsahibədə demişdim ki, Teymura başqa ölüm yaraşmadı. Heç o da özüne başqa ölüm yaraşmadı. Ölümün belə ən yüksək zirvəsinə - şəhidlik zirvəsinə ucaldı onu qəlbindeki uca Vətən sevgisi.

Məni seçimə macbur etmə, ana... Şəhid Teymur Abbasov

diyi vaxtda yollanıb...

Teymur haqqında daha ətraflı məlumat almaq üçün, onlara getdim. Qapını Teymurun anası Başxanım açdı, meni görək dodaqları səyridi, gözləri doldu. Bir təhər özünü əla alaraq - Xoç gəlmisin, buyur içəri -dedi.

Otağa keçdim. Bütün aile mənim gələcəyimi bildiyindən bir yere toplaşmışdı.

Onlarla salamlasharaq oturdum, təlaş içinde səhbəti necə açacağımı fikirleşməye başladım. Ürəyinən yarası hələ de qaysaq bağlamamış ananın yarasını yenidən qanadacağımdan çox qorxurdum. Şəhidlik zirvəsinə ucalmış ciyərparəsi ilə bağlı soruşmaq şox şətin olsa da, var gücüm toplayıb anadan Teymurun uşaqlığı haqqında danışmasını xahiş etdim. Ana bir az fikrə gedib söze başlıdı.

Ananın dediklərindən məlum oldu ki, Teymur Başxanımın gözünün ilk ovudur. Çox qeyri-adı uşaq olub. Hələ 10 aylığında yerməye, 1 yaşında isə danışmaja başlayan, əvvələr sakit uşaq olan Teymur sonradan çox deçəllesib.

Məktəb illərində də çox dəcəlliklər edib, amma yaxşı oxuyub. Futbolu, karateni çox sevib və həmisi məşqələrə gedib.

Onlar 3 qardaş olublar və çox vaxt dalaşlat, mübahisə ediblər, amma aralarında heç vaxt küsülük, kin -küdürü olmayıb. Bir birlərə qarşı çox mehriban, qayğışələrənər. Məktəbi elə qiymətlərle bitirib. Məktəbdə müəllimləri də onun haqqında həmisi müsbət fikirdə olublar.

Ana danışdıqça üzü nurlanırdı. Balaca Teymurun dəcəlliklərinin bir-birə, kino lenti kimi gözləri öndən keçdi, məktəb illərini xatırladığı dodaqlarının gülməsəməsindən hiss olundurdu. Hiss edirdim ki, ana bu sa-

aldiğini, göz yaşlan içinde boğuldğu günə görüb daha onu narahat etmədim.

Teymur Abbaslı AĞ Partiyasının sədri Tural Abbaslının qardaşı, eyni zamanda qadın ictimai-siyasi fəllardan Başxanım Abbaslının oğludur.

Sonra Teymurun qardaşı Tural Abbaslı ilə bağlı səhbətimi davam etdirdim:

yinalılar destesində qulluq etdi. Hərbi qulluğunu bitirdikdən sonra 3ay hərbi məktəbdə oxudu və leytenant rütbəsində təxis olundu.

O Qarabağ məsələsi ətrafında mənim kimi-siyasetçi kimi danışmadı. O Qarabağ ağrısını içinde çəkirdi. Qarabağ onun üçün tek torpaq məsələsi deyildi, həm də namus, qeyrət məsələsi idi və bu məsələde



Tural isə sevimli böyük qardaşı haqqında burlan söylədi:

Sevimli şəhid qardaşı Teymur danışmaqın onun üçün çox şətin olduğunu söyləyən Turalın üzü tutuldu. O bərə az özünü topaşlayaraq sözüna davam etdi:

-Teymur məndən bir yaş böyük idi. Mən siyasetçiyəm, realistəm. O

də heç kimə güzəşt eləmirdi.

Sentyabr 27-si müharibə başlayan gün, hələ ona çağırış gəlməmiş o Nəsimi rayonu çağırış məntəqəsinə gedib, orada hay-küy salaraq -Mühəribə başlayıb, məni niyə çağırırsınız? -deyə soruşub. Orada ona-indi evə get, sabah gələrsən göndərərik -söyləyiblər. Ele həmin

Həqiqətən də Azərbaycan kişisinin qeyrətini, mərdliyini, cəsəretini və yenilməzliyini 2-ci Qarabağ müharibəsində açıq aydın şəkildə təcəssüm etdirmiş olduğumuz tərəfə qarşısında xalqımızın başını ucałdı. Qürur verici hissdir ki, mənim qardaşım da adı bu qəhrəmanların sırasındadır.

Yoxluğuna heç cür alışa bilməsek də - Vətən sağolsun - deyib özümüza təsəlli verməyə çalışıq.

Teymur mənim üçün cəsarəti, mərd, qorxmaz və mərhəmətli bir insan idi. Saf ürəki, xoş sözlü, sərt baxışlı qardaşım yoxluğunu ilə başaşşaq olmur. Bir də onu görməyəcəyimi, bundan sonra yalnız xatirələrimizdə, yaddaşımızda, uşaqlığımızda və şəkillərdə yaşayacağını qəbul etmək çox çətindir.

Böyük qardaşını vətənə şəhid vermiş bacı olaraq özümü ikinci dəfə atasız qalmış kimi hiss edirəm.

Teymurun həyat yoldaşı, Sona xanım Teymura olan hüssələrini, məhabətini ürək sözlərini ESSE formasında ifadə etdi:

-Sizə bugün bu yaraşılı və mərd oğlanın danışacam. 19 yaşimdada həyatımı girdə, abədiyyəti ilə qələbimin sahibinə çevrilən bu gözəl oğlan.

(ardı gələn sayımızda)

Sentyabr 27-si müharibə başlayan gün, hələ ona çağırış gəlməmiş o Nəsimi rayonu çağırış məntəqəsinə gedib, orada hay-küy salaraq -Mühəribə başlayıb, məni niyə çağırırsınız? -deyə soruşub. Orada ona-indi evə get, sabah gələrsən göndərərik -söyləyiblər. Ele həmin gün çağırış məntəqəsində sənədlərinin onlarda olmaması haqqında xəbər gəldi. O zaman mən də onun yanında idim. Teymur çox əsəbiləşdi və Yasamal rayonu Hərbi komissarlığına getdi. Ele həmin gün çox çətinliklə də olsa sənədlər tapıldı. Ona -artıq sənədlərin tapıldı, get 3-4 gündən sonra sənəcəgirəcəq -deyiblər. O isə razi olmayıaraq sənədlərinə möhür vurdurub. Sonra evə gələrək təntənəli şəkildə sabah saat 5-də artıq gedirəm -dedi...

at Teymurun o sehirli, elçatmaz, ün-yetməz uşaqlıq dünyasındadır və heç çür oradan ayrıla bilmir.

Ona daha bir sual verərək onu xəyal dünyasından ayırdım.

Ananın üzünü yene də dumdan al-

ısa çox emisional idi. Yəni, düşünmekdən çox hissələr ilə hərəkət edir. Saf, təmiz qələblə idi. Özü də maşallah div kimi oğlan idi. Heç kim inanmazdı ki, belə bir bedən, cüssə sahibinin uşaq kimi saf, təmiz qelbi

gün çağırış məntəqəsində sənədlərin onlarda olmaması haqqında xəbər gəldi. O zaman mən də onun yanında idim. Teymur çox əsəbiləşdi və Yasamal rayonu Hərbi komissarlığına getdi. Ele həmin gün çox çətinliklə də olsa sənədlər tapıldı. Ona -artıq sənədlərin tapıldı, get 3-4 gündən sonra sənəcəgirəcəq -deyiblər. O isə razi olmayıaraq sənədlərinə möhür vurdurub. Sonra evə gələrək təntənəli